

## **Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovun UNEC-in 90 illik yubileyi ilə bağlı təbrik mətni**

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbə heyətini Universitetin fəaliyyətə başlamasının 90-cı ildönümü münasibətilə Azərbaycan Beynəlxalq Bankının kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hazırda fəaliyyətini UNEC brendi altında uğurla davam etdirən Universitet təxminən əsrə bərabər müddət ərzində çox böyük yol keçib, zəngin təcrübə qazanıb, ölkə iqtisadiyyatı üçün peşəkar kadrların hazırlanmasında, müxtəlif aktual mövzuların elmi tədqiqində, inkişafa yol açan təşəbbüslərin irəli sürülməsi və reallaşdırılmasında əhəmiyyətli rol oynayıb.

Cəmiyyətimizdə azad bazar iqtisadiyyatı prinsiplərinin özünü doğrultmasında, biznes mühiti və mədəniyyətinin formalaşmasında, insanlarımızın iqtisadi sahədə maariflənməsində bu elm-təhsil müəssisəsinin böyük xidmətləri var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə həyata keçirilən inkişaf proseslərinin dinamikasına, aparılan əsaslı islahatların məzmununa uyğun olaraq UNEC də sürətlə yenilənir, öz fəaliyyətini müasir dünyamızın çağırışlarına uyğunlaşdırır. Azərbaycanın tanınmış təhsil brendlərindən biri kimi UNEC-in regionun təhsil, elm, innovasiyalar mühitində öz layiqli yerini tutması, mütərəqqi təcrübəsi ilə tanınması bu 90 illik fəaliyyət tarixinin ən böyük nailiyyətlərindəndir.

Dövrün inkişaf trendləri, sürətlə dəyişən reallıqlar hər bir təşkilatdan adekvat davranışlar tələb edir. Azərbaycan Beynəlxalq Bankı da bütün bunları nəzərə alaraq çox çevik şəkildə transformasiya prosesləri həyata keçirir, yeni inkişaf şərtlərinə uyğunlaşır. Öz fəaliyyətini texnologiyalar mühitində, müştərilərin tələb, ehtiyac və gözləntilərində baş verən dəyişikliklərlə uzlaşdırır. Eyni zamanda, təhsilin, innovasiyaların cəmiyyətimizin bu günü və gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə almaqla bankımız korporativ sosial məsuliyyətindən irəli gələrək bu sahələrdə də ardıcıl layihələr həyata keçirir. Bu çoxşaxəli proseslərin uğurunu, qarşıya qoyduğumuz strateji hədəflərin əldə olunmasını təmin edən peşəkar komandamız daxilində UNEC-in yetirməsi olan xeyli sayda əməkdaşımız var.

UNEC ölkəmizdə fəaliyyət göstərən ən böyük kommertiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr hər iki qurumun fəaliyyətinə fayda verir. Təhsil, elm və biznesin inteqrasiyasına kömək göstərir, kadr hazırlığı işinin əmək bazarının ehtiyaclarına uyğunlaşdırılmasında mühüm rol oynayır.

Bilik və bacarıqlar tarixin bütün dövrlərində insan üçün ən qiymətli sərvət sayılıb. Müasir dünyamızda isə insan kapitalı cəmiyyətin bu günü və gələcəyinin əsas təməlidir. Bu baxımdan, ölkəmizdəki aparıcı elm-təhsil mərkəzlərindən biri olaraq UNEC-in üzərinə çox böyük missiya düşür. İnanırıq ki, UNEC öz missiyasını bundan sonra da layiqincə yerinə yetirəcək və 90 illik tarixinin yeni səhifələrinə universitetin daha böyük nailiyyətləri yazılacaq.

Bu yolda UNEC-in kollektivinə uğurlar arzulayırıq!

*Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov*